



**Faiq Eləkbərli**  
AMEA Fəlsəfə  
Institutunun  
aparıcı elmi işçisi,  
dosent, fəlsəfə üzrə  
fəlsəfə doktoru

## VI Yazı

*Firidun bəy Köçərliyə görə, milli oyanışda millətinə ən böyük töhfə verən aydınlarımızı, ilk növbədə M.F.Axundzadə, S.Ə.Şirvani və H.Zərdabidir ki, onların da millət qarşısında əsas xidmətləri öz həmməz-həblərinin oyanmasına təkan verməsi olmuşdur. Məsələn, ona görə, S.Ə.Şirvaninin insan-dan ən əvvəl tələb etdiyi dini əqیدə yox, insanlıq, həqiqi in-san olmaq olmuşdur: "Əsil mü-səlmanlılığı insanıyyətdə və əsil insanıyyəti həqiqi müsəl-manlıqlıda görüb də təkrarən deyir: 'Müsəlman ol, müsəlman ol!. Qərəz oldur ki, insan ol!'. Və lakin çoxumuz müsəlman isək də, insan deyilik, çoxumuz insanıqsa da, həqiqi müsəl-manlıqdan əzəqət və kənarlıq. Seyidin ümdə mətləbi və baş arzusu insanıyyət dərəcəsinə və bəşəriyyət mərtəbəsinə vasil olmaqdır. Bu xüsusda onun nə-zəri və mərifəti o qədər vəsi və genişdir ki, ona tək Azərbaycan şairi demək dürüst deyil, bəlkə ol dürüri-yeganə ümumi-insanıyyət şairidir". Ona görə, Şirvaninin böyük xidmətlərindən birisi də, sünni-şıə məsələsində barışdırıcı mövqə tutmasıdır: "Ha-ci Seyid Əzim hər ikinci tarafın əbəs və bılıhudə biri-birilə müd-dəi olmaqlarını görüb, canü dili-dən ağıryib nalüvü fərvad edərdi ki, biz bir millət olduğumuz halda, biri-birimiz ilə qardaş kimi dolanmağa Allahın hökmü ilə borclu ikən nə səbəbə iki fir-qəyə bölünüb ədavət başla-yaq?". Köçərli də, ümid edirdi ki, Şirvaninin bu əməlləri sayəsində sünni-şıəlik sözü aralıq-dan götürülməkdədir.*

Köçərliyə görə, Axundzadə, Şirvani və Zərdab kimi ziyalilərimiz islam dini ilə bağlı məhərremlik mərasimine münasibətdə də doğru yol tutmuşlar. O, yazardı ki, şəriətdə haram buyurulan əməllərin üzdən iraq ələmələr tə-refindən fiva verilməsi doğru deyil: "Əger dini-mübini-nebəvida hifzi-bədən əmri sadir olmasayı, onda baş çapmaq felini və bədənə nizə, ox, qifil, at nali, qılinc, gorda və hətta palanduz sünbəsi kimi ağır şeylər taxib, ona həddən ziyadə cəfalar və təsəvvüre gelməyən əziyyətlər yetirməyə bir növ eşqi-alı-əbaya və məhəbbəti-şühədayı-Karbəlaya isnad qılıb sakit olmaq olardı. Amma bir fel ki, şərən nəhyü qadağan buyurula və onun icrasına nə övliya tərefindən və nə üləma firqəsində iqdam olun-maya, o felə mürtəkib olmaq peyğəmbərin buyuruğuna əməl

etməmek və onun əmrini inkar etmək kimidir. Əgər imam yolunda bədənə cərahət yetirib qan tökmək və divane halına düşmək cayız olsayı və onun dünyavi axirətə bir zeyir və mənfeəti olsayı, bişəkkü laşüb-he hamidan əlavə bu işə ülema-vü hükəma, ürefəvü nücəba fir-qələri mayıl olardı. Amma hal-hazırda biz bunları tamaşaçı və yalandan ahaştə-ahəstə sinelərində əllerini döyən vəyəssiz göz-lərinin nəməni hiyləvü riya dəsməli ilə silən görürük. Başlarını çapan, arxalarına zəncir vuran və bədənlərinə hər qisim zərər yetirənyenə əlsiz-ayaqsızlar, bi-

eləcə də xilas yolumuzu göstərir. Köçərli üzünü müsəlman qardaşlarına tutaraq yazdı: "Ey qardaşlar, həyatın qədrini bili-niz, həyat Allah-təalanın hədiyyəsidir, ayılınız, hərəkət ediniz, qapı-bacalarınızı açınız, evinizi işiq düşsün, üfunəti və ağır ha-vası dəyişilsin. Gözünüzün to-zunu silib, diqqət ilə etrafınıza baxınız, hər kəs işləyir, çalışır, həyatdan nefbərdar (mənfeət qazanır) olur. Haqq-təala «Ley-sə lil insane illa məsəə» (insan üçün onun əməllərindən başqa bir şey qalmayacaqdır) əmr bu-yurmamışlardır".

Köçərlinin yaşıdığı dövrə

*Deməli, ilk dövrlərdə milli aydınlarımız bir çox məsələlərdə vahid milli konsepsiyanın, milli idəyədan çıxış etməkdə çətinlik çəkirdilər. Bu məsələlərdən biri də milli dillər problemi idi. Milli dillər məsəlesi ilə bağlı Köçərli də C.Məmmədquluzadə, Ö.F.Ne-manzadə, A.Şaiq və başqaları kimi hesab edirdi ki, Türk adəbi dilini osmanlılaşdırmaq əvəzində xalqa yaxınlaşmaq yolunu tut-maq lazımdır. Köçərli yazdı: "Keyli vaxtdır ki, dillər məsəlesi məhəlli müzakirəyə qoyulub, onun üstündə məclislərdə, qəzet sütunlarında və jurnallarda bəhs olunur. Kimi İstanbulda işlənən*

bas olunan kəlmələr və istlahalar o qədər işlənib təhrif və tərif olunub ki, türk dili ilə onlar qaynayıb qarışdır və onlarsız türk dili bir mənəni ifadə etməkdə acizdir". Bütün bunlarla ya-naşı, ona görə, Osmanlı türkçəsi ilə müqayisədə əreb və fars dilləri Türk dilimizi o qədər qəliz və dolaşq etməyibdir ki, onu anlamaq olmasın.


Köçərli belə qənaətə gelirdi ki, İstanbul şivəsini Azərbay-canda tətbiq etmək istəyen Ə.Hüseynzadə və başqalarının tutduğu yol səhvdir. Bununla da Köçərli Ə.Hüseynzadə, Ə.Ka-mal və başqalarının ortaq Türk

## Milli fəlsəfə tariximizin təşəkkülü və Firidun bəy Köçərli

çarə və sadəcil əvəmün-nas olur".

Onun fikrincə, Axundzadə, Şirvani və Zərdab kimi ziyalilərimiz vaxtile Yan Qusun oynadı-ğı rolu oynayaraq özlerindən sonra lüterlərin meydana çıxmına zəmin hazırlamışdır. O,

Türk-müsəlman xalqlarının mövcud problemlərdən xilas olması və inkişafı üçün ifrat qərbçiliyi əsas prinsip kimi götürən M.Şahətaxlı, C.Məmmədquluzadə və onunla həmfikir olanlar bu yolda islam və ona əsaslanan "İttihadi-islam"ı əngəl kimi gö-



ümid edirdi ki, Yan Qus Lüteri meydana çıxdığı kimi, onların da əməyi boşa getməyəcək və Azərbaycan türklərinin də öz Lüteri yaranacaqdır.

Bizə, Köçərlinin gözlediyi lüterlərdən biri Əhməd bəy Ağaoğlu olmuşdur. Hər halda Köçərli hesab edir ki, Zərdabının, Axundzadənin yolu davam etdirənlərin başında Ə.Ağaoğlu dayanır. Onun fikrincə, Ağaoğlunun «Axund və İslam» əsəri məzmununa görə, müsəlman ruhanilərinin qara işlərinin və şəxi-mənfeət meyillerinin əleyhine əvvəlmiş ən qüvvətli bir etirazdır. İslami din xadimlərinin dilindən deyil, Ə.Ağaoğlu kimi elmli, bilikli şəxsiyyətlərin əsərlərindən oxuyub öyrənməyi vacib hesab edən Köçərli qeyd edirdi ki, o, islamla bağlı bu güne qədər pərdə arxasında qalan bir çox keçmiş adət-ənənələrimizi, mənəniyyətimizi ortaya qoyur və

rür, bu ideyanı müdafiə edənləri, xüsusilə Ə.Ağaoğlu, Ə.Topçubaşov, Ə.Hüseynzadə və baş-qalarını da tənqid edirdilər. Xüsusi, M.Şahətaxlı Ə.Ağaoğlu, Ə.Topçubaşov başda olmaqla islamçı-türkü ideoloqları qeyri-səmimilikdə ittihad edir, onları islamçılığın və türkçülükün qabaqcıları kimi görmədiyini yazarı.

*Milletin ziyalilları arasında fi-kir ayrılığını qəbul etməyən Köçərli Isa bu qarşidrumaya qarşı çıxır və bunu, millətin birliliyinə və inkişafına zərər hesab edirdi. O, üzünü onlara tutub yazdı ki, İndi dostları pərişan edib düs-mənləri sevindirmək deyil, millət və vətən naminə birləşmək za-manıdır. Köçərliyə görə, «gənc «Şərqi-Rus»a «Kaspı» qəzeti-nin o zamankı əməkdaşlarının hücumları və «Tərcüman»ın arasıkəsilməz iradları əsəssiz idi».*

*edəbi dili tərif edib, onu sair yer-lərdə işlənən türk dillərinə tərəf verir, kimi Azərbaycan türklərinin şiveyi-lisanını bəyənib, onun tərafını saxlayır. Bir para-ları da İbn-Yasəf kimi türkər üçün ümumi bir dili təsis etmək fikrindədir ki, hər yerdə o dili-də danışılıb yazılsın".*

O, bu üç xətt arasında Azərbaycan türkçəsini müdafiə edə-rek, bunu belə əsaslandırdı ki, dili mürəkkəbəldirmək deyil sa-dələşdirmək, yəni geniş xalq kütüllərinin anlaya biləcəyi bir şəkəl salmaq lazımdır. Ədəbi dil də xalqın öz dilidir, bu dil hamı üçündür; hamı yazılıb oxumalı, cəmiyyətin inkişafında yaxından iştirak etməlidir. Ədəbi dil sadə olmalı, onu hamı başa düşməlidir deyən, Köçərli milli özünü-dərk baxımdan türk-osmanlı şivəsinin deyil, Azərbaycan Türk lehcəsinin edəbi dil kimi qəbul edilməsini vacib hesab etmişdir. O, yazdı: "Hər millətin özünəməxsus ana dili var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi diriliyi, həyatının mayəsi mənziləsindədir. Ananın südü bədənin mayəsi ol-duğu kimi, ananın dili də ruhun qidasıdır, hər kəs öz anasını və vətənini sevdii kimi ana dilini də sevir. Bu Allah-təalanın gözəl nemətlərindən birisidir, onu əziz və möhtərem tutmaq hər kəsə borcdur".

Köçərlinin fikrincə, Azərbay-can türkleri Osmanlı şivəsini o baxımdan qəbul edə bilməz ki, İstanbul ədibləri öz dillərini unu-dub fars və əreb terminləri ilə doldurublar. Doğrudur, Köçərli etiraf edirdi ki, Azərbaycan türk-ləri də uzun müddət bu dillərin, xüsusi də fars dilinin təsirinə məruz qalıbdır:

"Azərbaycan türkərinin dili dəxi müruri-əyyam ilə dəyişirib, özgə tərkib və qaydaya düber. Belə ki, indi istəmə olunan türki-cədid əzəlki türki qədime oxşamaz. Hal-hazırda danişilan dilin başqa üslubu olduğundan əlavə türki-qədime nisbet bu dil həm dövlətli de, şirin lehcəli və gözel şiveli bir dil hesab olunur. Dini-mübini-islamın türkələrə yetirdiyi şərafəti-etiqadiyyəsindən əlavə böyük bir xeyri də bu olubdur ki, onun feyz və bərəkətindən türkər əreb və fars lisanından tədricilə çox sözər, ibarələr alıb, öz dillərini dövlətləndiriblər və müruri-əyyam ilə əzx və iqtid-

dili olaraq təqdim edilən "Os-manlı-İstanbul" şivəsi ideyasına qarşı çıxmışdır. Azərbaycan türklərinin özünəməxsus dilinin olduğunu bildiren ziyalımız qeyd edirdi ki, dili dolaşq olan şəxsin fikri də dolaşıqdır. O, yazır: "Mil-lətin sevən, onun mənəvi diriliyinə çalışan, tərəqqisi yolunda emək sərf edən yazıçılarımızdan, ədiblərimizdən və şairlərimizdən çox-çox təvəqqə edirik ki, dillərini asanlaşdırırsınlar, ana dilindən uzaq düşməsinlər". O, yazdı: "Hər bir millətin ruha-nı həyat və səadəti bağlıdır onun öz ana dilinə. Necə ki, ana dili azadə dillərde caridir, o mil-let bağı qalacaqdır. Bir millet nə qədər zillət və üsrətə düşsə də, nə qədər xar və zəlil olub, ixtiya-rını itirə də, nə qədər aciz, zeif və meglub olsa da, fəvt olmaz, itib batmaz, bəşərti ki, onun ana dili əlindən alınmaya, o dilə cəbr olunmaya, onun hürriyyət və is-tiqlaliyyətinə mümanıət göstərilməyə və əliuzunluq və qələbə olunmaya".

Ümumiyyətle, F.b.Köçərlinin dünyagörüşünün tədqiqi əsasında beş bir qənaətə gəldik ki, onun yaradılığında ictimai-fel-səfi məsəslələr ön planda olmuşdur. Onun "Azərbaycan türkərinin ədəbiyyatı" əsəri hər ne qədər ilk baxışda ədəbiyyat, ədəbiyyat tarixi ilə bağlı bağışlaşsa da, ancaq onu incələ-dikdə görürük ki, burada Köçərli özünü filolog deyil, daha çox fi-lozof, fəlsəfə tarixçisi kimi apar-mışdır. Xüsusi də, onun bu əsəri ədəbiyyat tarixindən çox fəlsəfə tarixinə ona görə yaxın-dır ki, burada fəlsəfi təfəkkürlə izahlar və şərhər vardır.

*Eyni zamanda, onun bu əsərdə və digər məqalələrdə fəlsəfənin ontologiya və qno-seologiyaya dair məsələləri ilə bağlı irəli sürdüyü müləhizələr, xüsusi də insanın həyatının mənası və Vəhdət probleminə aid düşüncələr çox diqqəti çəkir. Doğrudur, Köçərli əməkliyidə, dünəyaya və insana baxışda İslam dininin prinsiplərindən çox kənara çıxmamış, daha çox onun əsasında fikrələrini izah etməyə çalışmışdır. Ancaq bü-tövlükdə Köçərlinin dünyagörü-şündə fəlsəfi təməyüllərin güclü olması, yeri gəldikcə, İslam dini ilə çox da səsləşməyən müləhizələr irəli sərməsi də müşahidə olunur.*